



Prof. Dr. Ramiz Əskər

Babur şanlı türk tarixinin en böyük şəxsiyyətlərindən biridir. Onun cüllüs zamanı, yeni taxta çıxdığı vaxt alındığı ad belədir: as-sultan ül-azam ve-i-xaqan ül-mükerrem (yeni böyük sultan ve ulu xaqan) Zəhirəddin Məhəmməd Cəlaləddin Babur Padışahi-Qazi, O, Qazi Bürhanəddin, Xətayi, Cahan şah, Şeybani xan, Hüseyn Bayqara, Sultan Səlim, Qanuni Sultan Süleyman kimi həm hökmədar, həm də şairdir, əlavə olaraq, parlaq istedadlı nasır və mahir təcüməçi, müxtəlif sahələrə dair dərin məzmunlu risalələr müəllifidir.

Babur 14 fevral 1483-cü ilde Özbəkistanın Əndican şəhərində doğulmuşdur. Onun atası, Fərqanə hakimi Ömrə Şeyx Mirzə böyük Əmir Teymurun nəticəsi, anası Qutlu(ğ) Nigar xanim isə Çingiz xanın on dördüncü nəsilindən törəməsi idi. Dövlət idarəciliyini öyrənməsi üçün atası Baburu hələ on yaşında iken Əndicanə vali təyin etmişdir. Bundan iki il sonra Ömrə Şeyx Mirzə həlak olmuş, Babur 1494-cü ilde 12 yaşındada Fərqana taxtına çıxmışdır. Bu vaxt Səmərqənd hakimi olan əmisi Sultan Əhməd və Daşkənd hakimi olan dayısı Məhəmməd Fərqanəyə hücum etmişdir. Babur atasının sərkərdələrinin köməyi ilə bu hücumları dəf edə bilmüşdür.

Babur siyasi rəqibi olan Şeybani xanla 1497-ci, 1501-ci və 1503-cü illərdə vuruşmuş, lakin hər dəfə məglub olmuşdur. Şeybani xan teymurilərin önemli şəhərləri olan Səmərqəndlə yanaşı Buxaranı və Heratı da tutmuşdur. Babur məcburən Pamir istiqamətində geri çəkilmiş, Hindiqş dağlarını keçərək Kabilə daxil olmuş və burada özünü şah elan etmişdir.

Şeybani xan 1510-cu ildə baş verən Mərv döyüşündə Şah İsmayıla məglub olmuş və öldürüləndür. Babur səfəvilərin köməyi ilə 1512-1513-cü illərdə Buxara və Səmərqəndi yenidən ele keçirmişdir. Lakin 514-cü ildə Çaldıran döyüşündə Şah İsmayılin Sultan Səlimə məglub olmasından sonra Babur özbəklərin hücumları qarşısında geri çəkilmək məcburiyyətində qalmışdır.

Böyük baburilər imperiyasının (1526 – 1858) əsasını qoyması

Babur 1518-ci ildə Cənubi Əfghanistana yürüş etmiş və Sind bölgəsini elə keçirmişdir. Bir neçə il sonra Pışəvəri, Pəncabi və Qəndəharı zəbt etmişdir. 21 aprel 1526-ci ildə isə Panipat döyüşündə Dehli sultani İbrahim Ludini məglub edərək öldürmüştər, Dehli və Aqrani elə keçirmiş, özünü Hindistanın hakimi elan etmişdir. Babur 15 fevral 1527-ci ildə Rana Saqanın başçılıq etdiyi hind ordusunu ilə vuruşmuş, onu da yenerək Qazi titulunu almışdır.

Babur 26 dekabr 1530-cu ildə Aqrada 47 yaşında vəfat etmişdir. Qızı Gülbədən bəyim özünün «Hümayunnamə» adlı kitabında atasının həyatının son aylarını müfəssəl şəkildə təsvir etmişdir. Onun yazdığını görə, oğlu şahzadə Hümayunun çox ağır şəkildə xəstələnməsi Baburu sarsılmışdır. O, xüsusi bir ayinə əməl edərək oğlunun yatağı başına üç dəfə dolanmış, Hümayunun xəstəliyini öz üzərinə götürdüyüünü bildirmiş, bunu gerçəkləşdirməyi sidq-ürəklə Allahdan niyaz etmişdir. Tezliklə Hümayunun vəziyyəti yaxşılaşmış və o, tamamilə sağalmışdır. Əvvəzində Baburun səhhəti getdikcə pişləşmişdir...

lanmış, Hümayunun xəstəliyini öz üzərinə götürdüyüünü bildirmiş, bunu gerçəkləşdirməyi sidq-ürəklə Allahdan niyaz etmişdir. Tezliklə Hümayunun veziyəti yaxşılaşmış və o, tamamile sağalmışdır. Əvvəzində Baburun səhhəti getdikcə pişləşmişdir. Bu dünyadan köçəcəyini anlayan Babur övladlarını (oğulları Hümayun, Kamran, Əsəri və Hindal mirzələri, qızları Gülrəng, Gülcəhrə və Gülbədən bəyimləri), bəyərini və sərkərdələrini yanına çağırmışdır. Hamının hüzurunda Hümayunu padşah təyin etmiş, elə həmin gün əbədiyyətə qovuşmuşdur. Aqrada dəfn

bailəri, tuyuqları, məsnəviləri, qıtaları, mətlələri barədə «Seçilmiş əsərləri»nə yazdığını öz məlumat verilmiş, onlar müxtəlif ədəbi yönəldən yetərin cə təhlil edilmişdir. Burada yalnız bir qəzəlini vermək istərdik:

Xəttin ara üzərin – səbzə içində lale,

Ol çəşmi-pürxumarın – laledə ki qəzələ.

Bütün pərilər, ey can, gərdində zarü heyran,

Guya ərər nümayan ay dövrəsində hale.

Mehrü vəfanı egyptar çox gördü səndən, ey yar,

naşı türkçe və farsca nümunələr də vermişdir.

Şairin digər bir risaləsi «Mübəyyəni-zəkat»dır (1521). Şair burada islamın hənəfilik təriqəti ilə əlaqədar bəzi məsələlər (zəkat, xüms, əşar, xərəc və s.) haqqında məsnəvi tərzində söz açır. «Kitab nəzminin səbəbi» qismindən anlaşıldığına görə, Babur bu əsəri övladları Hümayuna və Kamranaya öyünd-nəsihat vermək məqsədilə qələmə almışdır. Şairin «Etiqadiyyə» risaləsi də dini mövzudadır. Babur bu əsərində dinin əsaslarını və fiqhı bir ilahiyyatçı müsləman alımı səviyyəsində bildiyini nümayiş etdirmiştir.

Babur eyni zamanda türk ədəbiyyatında ilk tərcüməçilərdən bi-

«Baburnamə» ingilis, fransız, alman, holland, ispan, türk, rus, yapon, fars, urdu və başqa dillərə çevrilmişdir. Əsəri ana dilimizə bu sətirlərin müəllifi və tanınmış alim Prof. Dr. Füzuli Bayat 2011-ci ildə bir-birindən xəbərsiz şəkilde tərcümə etmişdir.

Özbəkistanın Əndican şəhərində Beynəlxalq Babur Fondu və Babur yaradıcılığını öyrənmək üzrə beynəlxalq elmi ekspedisiya təşkil edilmişdir. Toplanan minlərlə kitab və sənəd «Babur və dünənya sivilizasiyasında onun yeri» adlı xatirə muzeyində qorunur. Baburun Bakıda tərcümə və nəşri olunan kitabları da həmin muzeydə nümayiş etdirilir.

Xarici ölkələrdə Babur haqqında romanlar yazılmış, onun zəngin irsi ilə bağlı dərin araşdırılmlar aparılmışdır. Böyük siyasi xadim və alim Cəvahirəl Nehru Baburun fəaliyyətinə yüksək qiymət verərək yazmışdır: «Baburun Hindistana gəlmesi ilə böyük tərəqqi yarandı, yeni stimullar həyata, inceşənət və memarlığa nəfəs verdi, mədəniyyətin digər sahələri isə qarşılıqlı təməsa keçdi. Babur vələhədici şəxsiyyət idi, İntibah dövrünün tipik hökməri, cəsur, bacarıqlı insan idi, o, incəşənəti, ədəbiyyatı sevirdi, həyatdan zövq almağı xoşlayırdı». Bu fikri ele həmin dövrlərdə Orta Asiyada və Hindistanda qəlema alınmış «Tarihi-Rəşidi», «Hümayunnamə», «Tarihi-Hümayun şah», «Əkbərnamə», «Təbəqəti-Əkbəri», «Tarihi-Fəriştə», «Cahangirnamə» kimi tarixi qaynaqlarda göstərilən faktlar da təsdiq edir.

Əndicanda Baburun adını daşıyan yüz hektarlıq xatirə parkında onun simvolik məzarı da var. Qırğızistanın Oş şəhərində yerləşən Süleyman dağındaki Baburun evi pir kimi ziyaret olunur. İnanca görə, evdəki mehraba istiqəmətləməsi diz izləri Babura məxsusdur.

1992-ci ildə təsis edilmiş Babur fondunun Özbəkistanda və dünyada apardığı bütün işlər görkəmli baburşunas alım, böyük vətənpərvər və ziyalı Zakircan Məşrəbov rəhbərlik edir. Onun təşəbbüsü ilə Babur və baburilərə bağlı bir sıra kitablar yazılmış, xüsusi «Babur ensiklopediyası» tərtib və nəşr edilmişdir. Zakircan Məşrə-

Böyük sultan, ulu xaqan Babur



olunmuş, vəsiyyətinə uyğun olaraq qəbri 1539-cu ildə Kabilə köçürülmüşdür. 1646-cı ildə nəvələrindən Cahan şah (Tac Mahali tikidir) onun Bağı-Babur adlı bağıda yerleşən qəbri üzərində bir məqbərə ucaltmışdır. 1842-ci ildə baş verən zəlzələdə zərər görən məqbərədə bərpa işləri aparılmışdır.

Baburun qurduğu dövlət 332 il öz varlığını davam etdirə bilmisdir. 1858-ci ildə baburilər səltənətinə son qoyulmuş, Hindistan rəsmən İngiltərənin müstəmələkəsi, 1877-ci ildə isə Viktoriya Hindistanın kralıçası elan edilmişdir. Babur ırsınə sahib çıxan dövlətlər arasında Hindistan, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Türkmenistan və Qırğızistan kimi ölkələr vardır.

Yaradıcılığı

Babur çagatay ədəbiyyatının əlişir Nəvayidən sonra poeziyada ən uca zirvəsidir. O, divan ədəbiyyatı janlarında 119 qəzəl, 18 məsnəvi, 210 rübai, 50 müəmma, 19 qitə, 15 tuyuq, 18 tamamlanmış qəzəl, 3 nəzm, 16 müsərrə beyt, 5 müfrəd və 4 mənsur əsər yazmış və bunları iki divanda toplamışdır. Bundan əlavə, onun farsca yazılmış 2 qəzəli, 12 rübai, 8 qitəsi, 17 mətləsi və 1 mənsur əsəri de mövcuddur. Biz 2011-ci ildə Baburun «Seçilmiş əsərləri»ni tərtib və nəşr etmişik və orada şairin 500 cıvarında lirik əsərini bir arada vermişik.

Baburun şüx və oynaq qəzələri, içtimai-fəlsəfi məzmunlu rü-

Cövrü cəfəni bisyar qıldın ma-na həvalə.

Hicrində, ey pəriru, gözümüzən uçu uyğu,

Hər gecə dana doğru işimdir ahü nalep.

Üzümə baxsan, ey yar, görər-sən yüz qüssə var,

ridir. O, dövrünün ən məşhur din və təsəvvüf adamlarından biri olan Xoca Übeydullah Əhrarın «Risaleyi-validiyyə»sinə fars dilindən türk cəyə tərcümə etmişdir.

Mütəffekkir şair 1504-cü ildə «xətti-babur» adlı xüsusi bir əlifba icad etmiş, türk dilinin fonetikasını daha dolğun eks etdiren həmin əlifba ilə Quranı-kərim yazdırılmışdır.

Babur 26 dekabr 1530-cu ildə Aqrada 47 yaşında vəfat etmişdir.

Qızı Gülbədən bəyim özünün «Hümayunnamə» adlı kitabında atasının həyatının son aylarını müfəssəl şəkildə təsvir etmişdir. Onun yazdığını görə, oğlu şahzadə Hümayunun çox ağır şəkildə xəstələnməsi Baburu sarsılmışdır. O, xüsusi bir ayinə əməl edərək oğlunun yatağı başına üç dəfə dolanmış, Hümayunun xəstəliyini öz üzərinə götürdüyüünü bildirmiş, bunu gerçəkləşdirməyi sidq-ürəklə Allahdan niyaz etmişdir. Tezliklə Hümayunun vəziyyəti yaxşılaşmış və o, tamamilə sağalmışdır. Əvvəzində Baburun səhhəti getdikcə pişləşmişdir...

Eşqində Babur yazar bu növ yüz risalə.

Zəhireddin Məhəmməd Baburun yaradıcılığında risalələr çox mühüm yer tutur. Bunlardan «Əruz risaləsi» (1523-25), adından da göründüyü kimi, ədəbiyyat nəzəriyyəsinə həsr olunmuşdur. Risalə əruz vezni haqqında türkçə və farsca yazılmış əsərlərdən fərqlidir. Müəllif əsas diqqətini türkəzərənə yönəltmiş, bizi xas olan şeir şəkillərindən tuyuq, qoşuş, tarxanı, öləng və digər janrları etraflı təhlil etmişdir. Babur bu əsərində əruzun 21 behri və 272 vəzni haqqında geniş məlumatla ya-

Baburun ən önemli əsəri çagatayca yazdığı «Baburnamə» (digər adları: «Vəqaye» və «Baburun xatirəleri») əsəridir. Türk-İslam ədəbiyyatı tarixində memuar janrınlarda yazılmış ilk əsər olan «Baburnamə»də müəllif 1494-1529-cu illər arasında Orta Asiyada, Əfqanistanda və Hindistanda baş veren bütün hadisələr, öz həyatı, o dövrün siyaset, elm və ədəbiyyat xadimləri haqqında məlumat vermişdir. «Fərqane», «Kabil» və «Hindistan» adlanan fəsillərdə regionun flora və faunası, coğrafiyası, etnoqrafik özəllikləri baredə geniş bilgi var. Hələ müəllifin öz sağlığında böyük əks-səda doğuran

bov Özbəkistan Prezidenti Ş.Mirziyoyev tərəfindən “Fədakarənə xidmətləri üçün” ordeni ilə təltif edilmişdir.

Hər il fevralın 14-də Özbəkistən in hər bir yaşayış məntəqəsində Zəhirəddin Məhəmməd Baburun anadan olmasının ildönümləri (bunların yuvarlaq rəqəm olub-olmaması önəmlidir) təntənəli şəkildə qeyd edilir, müxtəlif forumlar, konfrans və simpoziumlar, festival və şəhərlər keçirilir, türk dünyasının bu böyük qılınc və qələm hadadının xatirəsi yad olunur. Azərbaycan alimləri də bu tədbirlərdə mütəmədi olaraq iştirak edirlər.